

№ -li MÜŞTƏRİNİN SİFARIŞ FORMASI

№ -li “ ” 20__ il tarixli müqaviləyə əsasən
“ ” 20__ il tarixində xidmətlərin göstərilməsi məqsədilə

Şirkətin adı:	
Əlaqələndirici şəxs:	
Telefon/Mob:	
E-mail:	
www.-----	

Göndərən ölkə/ təyinat ölkəsi	Azərbaycan/əlavəyə bax
Yükün gömrük prosedurlarına göndərilməsi	
Göndərilmə stansiyasının adı və kodu, göndərən dəmir yollarının adı	
Təyinat stansiyasının adı və kodu, təyinat dəmir yollarının adı	
Dolu və boş vaqonlar üçün tələb olunan marşrut	
Çatdırılma şərtləri	
Yükün YVSTN (ETCHГ) üzrə təsviri	
Yükün YVSTN (ETCHГ) üzrə kodu	
Yükün HYN (ГНГ) üzrə təsviri	
Yükün HYN (ГНГ) üzrə kodu	
Yükü Göndərən, dəmir yolu kodu	
Yükgöndərənin ünvanı	
Həcmi, tonla	
Hərəkət tərkibinin mülkiyyəti	
Yükü alan dəmir yollarının kodu	
Yükü alanın ünvanı	
Sərhəd keçid stansiyaları; hardan/haraya	
Azərbaycan Respublikası ərazisi üzrə dolu (yüklü) reysin dəmir yolu tarifinin Ödəyicisi	
Daşıma planı / planın nömrəsi	

Müştəri tərəfindən: _____ / _____ /
(Müştərini təmsil edən səlahiyyətli şəxsin imzası və vəzifəsi) möhür yeri

Ekspeditor tərəfindən: _____ / _____ /
(Ekspeditoru təmsil edən səlahiyyətli şəxsin imzası və vəzifəsi) möhür yeri

* Sifariş forması Müştərinin məcburi qeydiyyatı ilə rəsmi blankında çap olunur və möhürü ilə təsdiq olunur.

BOŞALTMA PLANI

№ -li “ ” 20 il tarixli, Müştəri Sifarişinə.

№ -li “ ” 20 il tarixli, müqaviləyə əsasən.

Hərəkət tərkibinin mülkiyyəti	
Göndərilmə stansiyasının adı və kodu, göndərən dəmir yollarının adı	
Daşıma planı / planın nömrəsi	
Daşıma planının etibarlılıq müddəti	

Hesabat ayının təqvim günləri	Boşaldılması planlaşdırılan yükün miqdarı	
	Tonla	Vaqon sayı ilə
1		
2		
3		
4		
5		
6		
7		
8		
9		
10		
11		
12		
13		
14		
15		
16		

Hesabat ayının təqvim günləri	Boşaldılması planlaşdırılan yükün miqdarı	
	Tonla	Vaqon sayı ilə
17		
18		
19		
20		
21		
22		
23		
24		
25		
26		
27		
28		
29		
30		
31		

Müştəri tərəfindən: _____ / _____ /
(Müştərini təmsil edən səlahiyyətli şəxsin imzası və vəzifəsi) möhür yeri

Ekspeditor tərəfindən: _____ / _____ /
(Ekspeditoru təmsil edən səlahiyyətli şəxsin imzası və vəzifəsi) möhür yeri

* Boşaltma Planı Müştərinin məcburi qeydiyyatı ilə rəsmi blankında çap olunur və möhürü ilə təsdiq olunur.

MÜŞTƏRİ ƏRİZƏ FORMASI

	Yükləmə stansiyası	Boşaltma stansiyası
Stansiyanın adı, dəmir yolu kodu və dəmir yollarının adı		
Yükgöndərən/Yükalanın adı		
Yükləmə/boşaltma əməliyyatlarına məsul şəxsin Yükgöndərən/Yükalanın əlaqə telefonu		
Vaqonun növü (taxıdaşıyan, yarımvaqon, platforma və s.)		
Yan yollarda (подъездные пути) yerləşdirilməsi mümkün olan, Yükləmə/boşaltma əməliyyatlarını gözləyən vaqonların sayı		
Bir vaqonun yükləmə/boşaltma müddəti		
Lokomotivin bir gedişinə vaqonların yükləmə/boşaltma müddəti		
Vaqonların təqdimi-təmizlənməsi prosesi daşıyıcının və ya Yükgöndərən/Yükalanın lokomotivi vasitəsilə həyata keçirilir		
Sutka ərzində emal edilən vaqonların ortalama miqdarı		
İş rejimi – 24 saat:		
- yükgöndərən/yükalanın? (bəli/xeyr)		
- fitosanitar xidmətin? (bəli/xeyr)		
- gömrük orqanı? (bəli/xeyr)		
Yükgöndərən/Yükalan? tərəfindən istirahət və bayram günlərində yükləmə əməliyyatının həyata keçirilməsi (bəli/xeyr)		

Müştəri tərəfindən: _____ / _____ /
(Müştərini təmsil edən səlahiyyətli şəxsin imzası və vəzifəsi) möhür yeri
